

"Ağ qoç, qara qoç" əsəri Yaponiyada işıq üzü görüb

Yaponiyada "Orta Şərqlin müasir ədəbiyyatı" almanax-jurnalında Xalq yazıçısı Anarın "Ağ qoç, qara qoç" povesti işıq üzü görüb. Əsəri yapon dilinə ədəbiyyatşünas-tərcüməçi Keyitiro İsiyi tərcümə edib. Tərcüməçi Xalq yazıçısı Anara ünvanladığı məktubunda povest haqqında fikirlərini və gələcəkdə yapon oxucularına müəllifin digər əsərlərini də təqdim etmək arzusunu dilə gətirib.

Qeyd edək ki, "Ağ qoç, qara qoç" əsəri Moskvada "Drujba narodov" jurnalında çap olunandan sonra yazıçının "Qoslitzdat" nəşriyyatında çıxan iki cildliyində dərc edilmişdir. Həmçinin Türkiyənin "Orta Doğu" qəzetinin bir neçə nömrəsində povest bütövlüklə çap olunub, sonra isə ayrıca kitab kimi işıq üzü görüb. "Ağ qoç, qara qoç" həmçinin Polşada, Rumıniyada, Moldovada, Özbəkistanda, alban dilində kitab kimi çap olunub.